

# Milli Qəhrəman Albert Aqarunovun heykəli ucaldılır

**A**zərbaycan paytaxtında Milli Qəhrəman Albert Aqarunovun xatirəsini əbədləşdirmək məqsədilə heykəli ucaldılır. Abidə Qarabağ müharibəsinin əfsanəvi döyüşçüsünün adını daşıyan küçədə qoyulub. Hazırda ərazidə abadlıq işləri görülür. Yaxın günlərdə abidənin açılış mərasimi olacaq.

Yeri gəlmişkən, iki gün əvvəl görkəmli heykəltəraş, akademik Ömər Eldarov "Azvision.az" saytına maraqlı açıqlama verib: "Heykəlin kompozisiyası, necə olması ideyası mənə məxsusdur. Ancaq onun reallaşdırılmasını bizim akademiyanın Zamiq və Rahib adlı müəllimləri həyata keçiriblər. Mən, sadəcə yoxlayıb, təkliflərimi etmişəm. Eskizləri, qalan hər şeyi onlar çəkiblər. Heykəl 3 ay müddətinə hazırlanıb".

Hörmətli akademik açıqlamasında heykəlin hazırlanması ilə bağlı sifarişin Nazirlər Kabinetindən gəldiyini bildirib: "Heykəlin hazırlanması üçün 40 min manat pul ayrılıb. Bu məbləğ materialların alınmasına xərclənib. Müəllimlərimiz isə zəhmət haqqı almadan pulsuz işləyiblər".

Qeyd edək ki, Qarabağ müharibəsi zamanı tank komandiri olan Albert Aqarunov Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən ağır döyüşlərdə erməni işğalçıların xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Təkcə ermənilərin Şuşaya hücumu vaxtı Albert düşmənin 9 tank, 7 BTR və bir çox texnikasını sıradan çıxarıb.

Albert 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 sayılı sərəncamı ilə Albert Aqarunov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Albert öz adını Azərbaycan xalqının qəhrəmanlıq tarixinə qızıl hərfərlə əbədi həkk etdirib. Onun Qarabağ



müharibəsində qeyri-adi şücaətləri barədə bu gün də əfsanələr dolaşır. Təsadüfi deyil ki, ermənilər onun başına böyük pul mükafatı qoymuşdular.

Albert 1969-cu il aprelın 25-də Bakı şəhərində yəhudi ailəsində anadan olub. Suraxanı rayonundakı 154 nömrəli orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra, 101 nömrəli texniki peşə məktəbində oxuyub. 1987–1989-cu illərdə Gürcüstanda tank qoşunlarında hərbi xidmətdə olub. Sovet ordusu sıralarından tərxis olunduqdan sonra Suraxanı maşınqayırma zavodunda fəhlə işləyib.

Vətənin başı üzərində təhlükə yarananda Albert könüllü cəbhəyə yollanaraq, Qarabağda ən ağır döyüşlərdə iştirak edib. O, hərbi texnikanı mükəmməl bilirdi və olduqca sərrast atəş açırdı. Həm də çox qətiyyətli və qorxubilməz idi. Döyüşçü dostları Albertə uğur, yenilməzlik rəmzi kimi baxırdılar.

Bu günlərdə Şuşanın müdafiəsi zamanı BTR komandiri olmuş döyüş-



çü İlham Ömərova zəng etdim. Ondan Albertin Şuşadakı qəhrəmanlıqları barədə söz açmasını xahiş etdim.

**İlham Ömərov Albert haqqında böyük həvəslə danışaraq dedi:**

– Mən Albertin Şuşada bir döyüşdə düşmənin 3 zirehli texnikasını necə məhv etdiyinin şahidi olmuşam. Bu, çox parlaq döyüş

idi, təbii ki, heç vaxt yadımdan çıxmır. Dəqiq xatırlayıram, 1992-ci il mayın 7-si idi. Həmin gün ermənilər bir T-72 və üç BTR-lə hücumu keçdilər.

Albertin tankı birdən Şuşanın giriş qapısından ildırım kimi şığıyıb düşmənin zirehli texnikasını "qarşı-lamağa" getdi. Biz səngərlərdən bu səhnəni müşahidə edirdik. Albert məharətlə manevr edərək erməni tankına yaxınlaşıb atəş açdı. Erməni tankı Albertin ilk atəşindən sonra artıq yanırıdı!

Döyüş davam edirdi... Ermənilərin üç BMP-sindən birincisi isə aşağıdan, yeməxana tərəfdən Şuşaya doğru gəlirdi. Ermənilər, guya, hiylə işlədib, Albertin tankına aşağı tərəfdən yaxınlaşmağa cəhd etdilər. Lakin xamlıq edib yolun alt tərəfindəki üstü torpaqla örtülmüş tövlənin üstünə çıxanda, dam uçdu və BMP içərisindəki ermənilərlə bərabər dərəyə yuvarlandı.

**İlham Ömərov həmin döyüşü təsvir etməkdə davam edərək dedi:**

– Döyüşün axırına qədər onlardan

bir xəbər çıxmadı. Görünür, tankla bərabər içindəkilər də yanmışdılar. Bundan sonra, ermənilər şərti signal işarəsi verib geri çəkilməyə başladılar. Düşmənin ikinci BMP-si avtobazanın yanından aşağı enirdi. Avtobaza təpənin üstündə idi. Şuşanın yolu dik və dolanbac olduğundan bir müddət həmin BMP gözəndən itdi. Üçüncü BMP yenə Şuşaya qalxan yolla üzüyuxarı çıxanda, erməni BMP-ləri üzübüz çıxdılar. Aşağıdan gələn BMP-dəkilər bilmədilər ki, yuxarıdan gələn, əslində, geri qayıdan BMP özlərininkidir. Ermənilər öz zirehli texnikalarının yalnız arxasında ağ xaç işarəsi çəkirdilər. BMP-lər üzübüz gəldiyi üçün aşağıdan gələn BMP-dəki erməni snayper xaç işarəsini görməyib atəş açdı.

Yuxarıdan gələn, təbii ki, aşağıdan gələn zirehli maşının özlərininki olduğunu bildirdi. Həmin BMP-ni alov bürüdü. Digər BMP-dəkilər 3 metr irəli keçəndən sonra başa düşdülər ki, səhv ediblər. Lakin artıq gec idi və ermənilər döyüş meydanından qaçmağa başladılar...

**Bəli, Albert Aqarunov belə cəsur, yenilməz döyüşçü idi... Azərbaycan xalqı öz qəhrəman övladının əziz xatirəsini heç vaxt unutmayacaq. Gəlin, ürəkdən arzu edək ki, bu əfsanəvi qəhrəmanın daha bir möhtəşəm abidəsi Şuşada ucaldılsın. Amin!**

**Məsaim ABDULLAYEV,**  
"Xalq qəzeti"